



**Fəxrəddin  
TEYYUB**

### **ANAM DEYƏRDİ Kİ...**

Anam deyərdi ki, o başdan durun,  
Könlük oxşamağa bir az tələsin.  
Ürəyə dəymeyin, uzaq, yan durun,  
Qayılı kəslərin üstündə ośin.

Göyərməz nə dilök, nə də ki, arzu,  
Əli bərk özünə qənimdi elə.  
Göydən yağış kimi tökülsə ruzu,  
Deməyin hamısı mənimdi elə.

Bir kasib öləndə deməyin sağam,  
Açın çörək dolu əllərinizi.  
Hansı yixiləni qaldıracağam,  
Düşünün, açanda səhərinizi.

### **DARIXMAQ**

#### **Seyran Səxavətə**

Min dostun olsa da, demə bəsdi, bəs,  
Ünsiyyət sarıdan yeno də acıq.  
Gəldi qulağıma əziz, doğma səs,  
Dedin darvazanın qabağına çıx.

Dedin ki, darıxdım, könlük istədi,  
Qoy gedim qardaşım Faxını görüm.  
Axtarım, arayım, bəlkə xəstədi,  
Dilinə siğmayan bağını görüm.

Deyirəm nə yaxşı evin yaxında,  
Adını qoymuşam Füzuli dağı.  
Pozduq sükutunu darixmağın da,  
Əzəldən ruhumuz doğmadı axı.

Çağırsan, gələrəm, nə qar, nə boran,  
Özüm bərk, dizim bərk, məni ha sına.  
Nə gözəl hiss imiş darixmaq, Seyran,  
Aparır adamı dost qapısına.

### **YERİŞ ÖYRƏNƏCƏK DÜNYA TƏZƏDƏN**

Əlim göydə idi hər axşam, səhər,  
Deyirdim Tanrıının gücü görünə.  
Kaş elə bir cihaz kəşf eləyələr,  
Baxanda adamın içi görünə.

Min əyri bir düzə başın əyəcək,  
Qayıdar üzlərə həya təzədən.  
Körpə uşaq kimi iməkləyəcək,  
Yeriş öyrənəcək dünya təzədən.

Halalliq dünyani bürüyüb gedər,  
Göylərə ucalan min əl olacaq.  
Paxılıq dumanı əriyib gedər,  
Həyat bundan sonra gözəl olacaq.

Bir Allah bəndəsi mən acam deməz,  
Mehriban olacaq yadlar, özgələr.  
Hər yetən kasıbin haqqını yeməz,  
Tərəzi gözündə mizan düz gələr.

### **BU ZOĞ O GÜLÜN QIZIDI**

Nərgiz baxır yetim-yetim,  
Qalan qalib, itən itib.  
Gül dibində bir zoğ bitib,  
Bu zoğ o gülün qızıdır.

Ayın, Günün xanası var,  
Buludlardan cunası var,  
Sözün də öz anası var,  
Ağızda dilin qızıdır.

Dağ çayının ötürdüyü,  
Kolda, kosda götürdüyü,  
Dərələrin götürdüyü  
Nə varsa, selin qızıdır.

Əsən külək göy səsidi,  
Göyün yerə tənəsidi,  
Zəmi ruzu təknəsidi,  
Saçaq sünbü'lün qızıdır.

Mismarin da gərəyi var,  
Evin varsa, diroyı var,  
Çuval-çuval çörəyi var,  
Dəyirman elin qızıdır.

### **OLSUN**

Tanrim, qulağıma bir söz piçilda,  
Bağlı qapıları açan söz olsun.  
Əritsin atəsi daş ürəkləri,  
Günəş tək qoy alov saçan söz olsun.

Qönçədə gözəldi ləçək yeriş,  
Saplaqda bir yaşıl çiçək yeriş,  
Sixır üzəyimi böcək yeriş,  
Mənzilə tez çatan, qaçan söz olsun.

Arzumun yamyasıl talası kimi,  
Ruhumun uçulmaz qalası kimi,  
Adamı öz doğma balası kimi  
Alıb ağuşuna qucan söz olsun.

Sənin dərgahına vurulmuşam mən,  
Sevgim bulaq kimi, durulmuşam mən.  
Piyada gəzməkdən yorulmuşam mən,  
Quş kimi göylərdə uçan söz olsun.

### **SEİRDƏ**

Yel olub yerindən qopara səni,  
Döndərə atlıya, çapara səni.  
Gərək dalğaları apara səni,  
Ümmanlar görünən göze şeirdə.

Söz bir dul qadındı, əri soyulub,  
Dünyanın nəhəngi, nəri soyulub.  
Əl-ayaq kəsilib, dəri soyulub,  
Kim verib meydani düzə şeirdə.

Bəlkə də günaha batıb gediblər,  
Yalan yalmanın yatıb gediblər,  
Məni kürəyimden atıb gediblər,  
Mən nizə görmüşəm, nizə şeirdə.

Nə olsun ayrıdı zövqü hər kəsin,  
Zövqü olan kəslər niyə qəm yesin?  
Axı nə vaxt olub, bir kimsə desin,  
Lağlağı şeirdə, məzə şeirdə.

Dünya gözəlləşər, düşsə yerinə,  
Sözün də qəlbə var, dəymə xətrinə.  
Bənzəməz dünyyanın heç bir xətrinə,  
Körpə qoxusu var təzə şeirdə.

### **DƏRS**

Gərək ağaclarla başımı əyəm,  
Onlarla səhbətim, sözüm olacaq.  
Bu gün hər birinə ders keçəcəyəm,  
İlk dərsim küleyə dözüm olacaq.

Sevgisi ayrıdı torpağın, yerin,  
Dinizin bərkisin, güc-təpər olsun,  
Mehriban dolanın, əl-ələ verin,  
Budaq əlləriniz qoy çəpər olsun.

Gecələr küləklə üz-üzə durub,  
Nələr çəkirsiniz məgər görürəm?  
Qolunu itirən əzgil yas qurub,  
Döyüsdən qayıdan əsgər görürəm.

Sönməsin qəlbimin eşqi, həvəsi,  
Ağaclar, sevgimlə təzə-tərsiniz.  
Kitabı oxunmur axı heç kəsin,  
Sizi düşünən var, bəxtəvərsiniz.

### **NAĞIL**

Elə ki, yel əsir üşüyürəm mən,  
Götürüb gecəni ayaz qoxusu.  
Gecələr ayılır durna köçündən,  
Buludlar göylərin bəyaz yuxusu.

Özümə qoy ömür qazanım bir az,  
Göylər döyüş yeri, cəngi kimidi.

Gedim, göy üzündə uzanım bir az,  
Hər ulduz qəlbimin rəngi kimidi.

Adamın qəlbini bir qorxu dolur,  
Şimşək belə çaxsa, göy qopdu bəlkə.  
Göylər meydançadı, oyun qurulmaq olar,  
Ulduzlar oyuncu, Ay topdu bəlkə.

### **ANA HƏSRƏTİ**

Sevgisi qəlbimdə hər an anamın,  
Qardaş, hansı dərdi getirim dilə?  
Məzari üstünə yollan anamın,  
Ordan telefon aç, mənə zəng elə.

Dadmışam ölümü cavan yaşimdə,  
Qəbiristan yolunun dili necə lał.  
Öp mənim yerimə məzar daşından,  
Əzizlə şəklini, tozunu da al.

De ki, gecə-gündüz səni düşünən,  
Hər gün həsrətinə çəkən balandı.  
Yadına düşəndə əsən, üzünən,  
Gözünü yollara dikən balandı.

Ürəyim qəm dolu, sinəm dağlıdı,  
Qurumaq bilir ki, gözümün yaşı?  
De ki, gələ bilmir, yollar bağlıdır,  
Koronovirusa qarışır başı.

### **ÜĞURUMU GÖRƏYDİN**

**Fəxrəddin Teyyub dünyanın ən tənbəl  
şairidir**

**Əhəd Muxtar**

Sözün şələsini daşıyıram mən,  
Deməyin sözümdə kəsər qalmayıb,  
Bir şair ömrünü yaşayıram mən,  
O tənbəl şairdən əsər qalmayıb.

Kim deyir gecələr yatıram elə?  
Sözü yatırdıram özümdən qabaq.  
Gecəni gündüzə qatıram elə,  
Ölüb dirilirəm sözümdən qabaq.

Demirəm ilhamım süst edir məni,  
Mən hər gün Tanrıya sarı oluram.  
Zəhmətin qoxusu məst edir məni,  
Qarışqa oluram, ari oluram.

Deyirəm ruhunun gözləri aydın,  
İlhəmi olana nə ölçü, nə hədd.  
Möcüzə olayı, gəlib çıxayıdın,  
Mənim uğurumu görəydim, Əhəd.

### **KARTOF GÜLÜ**

Qönçənin keyfini xəbər alıram,  
Çoxdan öyrənmişəm axı dilini.  
Heyrətdən yerimdə donub qalıram,  
Nə gözəl ətri var kartof gülünün.

Saplağı zərifdi, qıra bilmərəm,  
Güller bir yanadı, bu gül bir yana.  
Qoy gedim, yanında dura bilmərəm,  
Qorxuram qızıl gül görə, qısqana.

Gözüm yaşılığın bəlkə quludu,  
Hər qoxu, hər ətir ruhuma yatmaz.  
Təbiət hikmətlə, sırlə doludu,  
Sırrını bilməyə bir ömür çatmaz.

### **SÖZÜN HÖKMÜ**

Haqsız nə karədi, yoluma girə,  
Bulaniq sularдан şəffaf çıxmışam.  
Sözü qoymamışam qoluma girə,  
Bir şair andına xilaf çıxmışam.

Əynində köhnədi köynəyi elə,  
Vaxt olub qapımda çox gözlətmışəm.  
Sinəm sizildəyir, göynəyir elə,  
Sən demə sinəmdə ox gizlətmışəm.

Söz göyle əlləşib, yerlə yarışib,  
Üstümə gələndə yola vermişəm,  
Başım vəzifəyə elə qarışib,  
Mən sözün yerini pula vermişəm.

Adam öz üzünə necə ağ olar,  
Özümə cəzamı qəlbimin səsi.  
Hakimin hökmündən qurtulmaq olar,  
Bitməz sözün hökmü, mühakiməsi.

### **HALALLIQ**

#### **Ustadım Ağacəfor Həsənliyə**

Duyğumu özümə yol eyləmişəm,  
Çıxmışam ünvansız uzaq səfərə.  
Ömrümü şeirimə qul eyləmişəm,  
Borcluyam ustadım Ağacəforə.

Bəzən tər tökmüşəm neçə dərsində,  
Axı necə deyim işim olmadı,  
Qafiyə dərsində, heca dərsində,  
Üçüm, dördüm oldu, beşim olmadı.

Yanmışam, bişmişəm sənin yanında,  
Demisən səhvimi yerində mənə,  
Şeir ümmənində, söz ümmənində,  
Üyrotdın üzməyi dərində mənə.

Tanım sökənməyə mənə dağ verib,  
Sən mənim həm dağım, həm aranımsan.  
Sözün cığırında qoluma girib,  
Məni hamar yola çıxarınilımsan.

### **HƏKİMLƏR**

Sevinci sevincə qatır gecələr,  
Görəndə xəstənin üzü bəridir.  
Kim deyir hökimlər yatır gecələr,  
Xəstə çarpayısı səngər yeridir.

Xəstəyə məlhəmdi hökimin sözü,  
Uğur çox olanda qabarır sinə.  
Gör necə İlahi qaldırdı sizi,  
Hörmətin ən hündür mərtəbəsinə.

Sizin hər biriniz əsgər yerində,  
Varınız, yoxunuz sobr, hökimlər.  
Çanta dərman dolu ciyinlərində,  
Çəbhəyə yollanır bir-bir hökimlər.

Cətinə düşəndə yada düşürlər,  
Onlar ziyanətgah, pir ola hər gün.  
Alova düşürlər, oda düşürlər,  
Bir insan ömrünü yaşatmaq üçün.

Koronovirusun qorxusu canda,  
Yaş o yaş deyil ki, dərd çəkim indii.  
Bir boyaz ordu var Azərbaycanda,  
Milli qəhrəmandı hər həkim indii.

### **SUAL**

Çekib gəncliyimə qocalıq çəpər,  
Ürəyim bir sual, dilim bir sual.  
Əlimdə gücüm yox, dizimdə təpər,  
Ayağım bir sual, əlim bir sual.

Olmasa ümidiñ izi yarada,  
Görünməz gözünə ağ da, qara da.  
Qalsam suya həsrət susuz səhrada,  
Karima gəlməsə, ləlim bir sual.

Könül, söylə varmı səndən görəsən?  
Dərələr yaşmanır çəndən görəsən?  
Yansam nə qalacaq məndən görəsən,  
Ocağım bir sual, külüm bir sual.

Zirvə qar gözəlyir başına yağa,  
Yamac da ağacı, təpə də ağa,  
Yazağzı çıxıram qarşılımağa,  
Hönkürüb ağlayan selim bir sual.

Gərək dağ çapaydım, gərək qaya mən,  
Necə də inandım hər xülyaya mən.  
Axı niyə göldim bu dünyaya mən,  
Tərpədir ruhunu zülüm bir sual.

Dünya sırlə dolu, bilmək də çətin,  
Ürəkdən sevinib gülmək də çətin.  
Yaşamaq da çətin, ölmək də çətin,  
Yaşamaq bir sual, ölüm bir sual.

